



BİNƏQƏDİ

**Məcburi
köçkünlərin
problemlərinin
həlli diqqət
mərkəzindədir**
səh. 3

№23 (67) | 20 iyun 2014

İCTİMAİ-SİYASİ QƏZET

Qiyməti: 40 qəpik

Münasibətlər dinamik inkışaf edir



İyunun 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovu qəbul etmişdir.

Azərbaycan ilə Rusiya arasında ikitərəfli münasibətlərin uğurla və dinamik şəkildə inkışaf etdiyini vurğulayan Prezident İlham Əliyev Sergey Lavrovun ölkəmizə bu səfərinin əlaqələrimizin daha da möhkəmlənməsi üçün öz töhfəsini verəcəyinə əminliyini bildirmişdir. Dövlətimizin başçısı ölkələrimiz arasında münasibətlərin strateji xarakter daşdığı vurğulanmış, Azərbaycan ilə Rusiyanın bütün sahələrdə uğurla əməkdaşlıq etdiyini söyləmişdir. Prezident İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinin Azərbaycanla ödənilən səfərinin münasibətlərimizin inkışafına tökan verdiyini qeyd etmiş, həmin səfər zamanı aparılan danışıqların və fikir mübadiləsinin əməkdaşlığımızın sonrakı inkışafı baxımından çox səmərəli olduğunu bildirmişdir. Dövlətimizin başçısı demişdir ki, ölkələrimiz parlamentləri və nazirlikləri səviyyəsində də səmərəli əməkdaşlıq edir. Humanitar və digər sahələrdə əməkdaşlıq da uğurludur.

Xarici işlər naziri Sergey Lavrov Rusiya Prezidenti Vladimir Putinin səmimi salamlarını Prezident İlham Əliyevə çatdırmışdır. O, Rusiya dövlət başçısının ölkəmizə ödənilən səfərinin və səfər zamanı keçirilən görüşləri məmnunluqla xatırladığını demişdir. S.Lavrov Azərbaycan Prezidenti İlham Əliyevin ölkələrimiz arasında münasibətlərin strateji xarakter daşması, iqtisadi, investisiya, humanitar və digər sahələrdə əməkdaşlığın uğurla davam etməsi barədə fikirləri ilə şərik olduqlarını bildirmişdir. Xarici işlər naziri Sergey Lavrov Rusiya Prezidenti Vladimir Putinin ölkəmizə rəsmi səfəri

ri çərçivəsində humanitar əməkdaşlıqla bağlı proqramın imzalandığını da xatırlamışdır. O bildirmişdir ki, Azərbaycan ilə Rusiya regional və beynəlxalq səviyyədə uğurla əməkdaşlıq edir və xarici işlər nazirlərinin bugünkü görüşündə də bu barədə müzakirələr aparılmışdır. Sergey Lavrov demişdir ki, müzakirələr zamanı Xəzər dənizi ölkələrin qarşısındakı sammiti, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münasibətlərinin həlli ilə bağlı Azərbaycan və Ermənistan prezidentlərinin ödənilən görüşü, ATƏT-in Minsk qrupunun həmsədrlərinin fəaliyyətinə dair fikir mübadiləsi aparılmışdır. O, BMT, ATƏT və hazırda Azərbaycanın sədrlik etdiyi Avropa Şurasının Nazirlər Komitəsinin ölkələrimizin qarşısında duran ümumi məsələlərin də müzakirə olunduğunu qeyd etmişdir.

Prezident İlham Əliyev BMT Təhlükəsizlik Şurasına üzv seçkilərində Azərbaycanın namizədliyini dəstəklədiyini görə bir daha Rusiya tərəfinə təşəkkürünü bildirmiş və Azərbaycanın bu quruma sədrlik etdiyi dövrlərdə ölkələrimiz arasında fəal əməkdaşlığın həyata keçirildiyini məmnunluqla bildirmişdir. Dövlətimizin başçısı Azərbaycanın Avropa Şurasının Nazirlər Komitəsinə sədrliyinin ölkəmizin mövqeyini və prioritetlərini Avropa ictimaiyyətinə çatdırmaq baxımından əhəmiyyətini vurğulamışdır. Prezident İlham Əliyev Azərbaycanın bu quruma sədrliyi dövründə də ölkələrimiz arasında sıx əməkdaşlığın olacağına əminliyini ifadə etmişdir.

Dövlətimizin başçısı Prezident Vladimir Putinin salamlarına görə minnətdarlığını bildirmiş, onun da salamlarını Rusiya dövlətinin başçısına çatdırmağı xahiş etmişdir.

Prezident İlham Əliyevin Yunanıstana dövlət səfəri

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 15-də Yunanıstana dövlət səfərinə gəlmişdir. Dövlətimizin başçısını Yunanıstanın yüksək vəzifəli dövlət və hökumət nümayəndələri qarşılamışlar.

Rəsmi qarşılanma mərasimindən sonra Afinada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Yunanıstan Respublikasının Prezidenti Karolos Papulyasın təkbətək görüşü olmuşdur. Görüşdə Azərbaycan ilə Yunanıstan arasında siyasi, iqtisadi və digər sahələrdə əməkdaşlığın uğurla inkışaf etdiyi bildirilmiş, əlaqələrimizin bundan sonra daha da genişləndirilməsi üçün yaxşı imkanların olduğu qeyd edilmişdir. Söhbət zamanı Azərbaycan-Yunanıstan əməkdaşlığının Avropa İttifaqı çərçivəsində də önəmi vurğulanmışdır.

Təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Yunanıstan Respublikasının Prezidenti Karolos Papulyasın nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olmuşdur.

Dövlətimizin başçısını bir daha salamlayan Yunanıstan Prezidenti Karolos Papulyas



demişdir: "Aramızda mövcud olan siyasi münasibətlərin səviyyəsi çox yüksəkdir. Hesab edirəm ki, gələcək üçün hər bir sahədə çox yaxşı perspektivlər vardır. Mən bu sahələr arasında enerji sahəsinə xüsusi qeyd etmək istəyirəm".

Qonaqpərvərliyə görə minnətdarlığını bildiren Prezident İlham Əliyev demişdir: "Yunanıstan-Azərbaycan

əlaqələri müxtəlif istiqamətlər üzrə uğurla inkışaf edir. Siyasi, iqtisadi, mədəniyyət, enerji sahələrində çox gözəl nəticələr və uğurlar vardır. Əminəm ki, mənim səfərim bu əlaqələrin inkışafına yeni tökan verəcəkdir".

Sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Yunanıstan Respublikasının Prezidenti Karolos

Papulyasın iştirak etdikləri mərasimdə iki ölkə arasında bir sıra sənədlər imzalanmışdır. "Azərbaycan Respublikası Hökuməti və Yunanıstan Respublikası Hökuməti arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq haqqında Saziş", "Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi və Yunanıstan Respublikası Xarici İşlər Nazirliyi arasında Av-

ropa İttifaqı məsələləri üzrə əməkdaşlıq haqqında Memorandum", "Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Yunanıstan Respublikası Təhsil və Dini İşlər Nazirliyi arasında gənclər sahəsində əməkdaşlıq haqqında Memorandum" sənədlər üzrə müvafiq qurumların rəhbərləri tərəfindən imzalanmışdır.

Davamı səh. 2-də

Avropa Komissiyasının sədri Joze Manuel Barrozu Azərbaycanda olmuşdur

İyunun 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəmizdə səfərdə olan Avropa Komissiyasının sədri Joze Manuel Barrozu ilə təkbətək görüşü olmuşdur.

Görüşdə Azərbaycan ilə Avropa İttifaqı arasında siyasi, iqtisadi sahələrdə əlaqələrin uğurla inkışaf etdiyi vurğulanmış, energetika sahəsində əməkdaşlığın daha da genişləndirilməsi üçün yaxşı perspektivlərin olduğu bildirilmişdir. Joze Manuel Barrozun Azərbaycan-Avropa İttifaqı münasibətləri baxımından önəmi qeyd edilmiş, ikitərəfli əlaqələrin hazırkı vəziyyəti və perspektivləri barədə fikir mübadiləsi aparılmışdır.

Təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Avropa Komissiyasının sədri Joze Manuel Barrozunun iştirakı ilə Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında Azərbaycan Respublikasının



Al-nin proqramlarında iştirakının ümumi prinsipləri haqqında çərçivə sazişi üzrə bir tərəfdən Azərbaycan, digər tərəfdən Avropa Birliyi və onun üzvü olan dövlətlər arasında tərəfdaşlıq və əməkdaşlıq Sazişinin Protokolu imzalanmışdır. Sənədi Avropa İttifaqının Azərbaycanı nümayəndəliyinin rəhbəri xanım Malena Mard, Avropa İttifaqı Şurasına hazırda sədrlik edən Yunanıstan adından bu ölkənin Azərbaycandakı səfiri Dimitrios Tsounqas və Azərbaycanın Avropa İttifaqı yanında daimi nümayəndəliyinin rəhbəri Fuad İsgəndərov imzalamışlar.

Sənədlərin imzalanması mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Avropa Komissiyasının sədri Joze Manuel Barrozu mətbuata bəyanatlarla çıxış etmişlər.

Dövlətimizin başçısı bəyanatında bildirmişdir: "Bu gün də əməkdaşlığımızın gələcək inkışafını təmin edən növbəti sənəd imzalandı. Əminəm ki, növbəti illərdə fəal əməkdaşlığımız davam edəcəkdir.

Əməkdaşlığımız çox müsbətdir və müxtəlif sahələri əhatə edir. Bu, Avropa Komissiyası sədrinin Azərbaycana ikinci səfəridir. Mən Avropa Komissiyasında beş dəfə sə-

fərdə olmuşam. Bizim fəal dialoqumuz mövcuddur. Biz əməkdaşlığımızın bütün məsələlərini açıq və dostcasına müzakirə edirik.

Siyasi təmaslarımız çox güclü və müsbətdir, onların gözəl gələcəyi vardır. "Şərq tərəfdaşlığı" Sazişi isə onları daha da yüksək səviyyəyə qaldırmışdır".

Avropa Komissiyasının sədri Joze Manuel Barrozu öz növbəsində demişdir: "Azərbaycan bu gün Avropa İttifaqının ən böyük və etibarlı enerji tərəfdaşlarından biridir və təkcə iqtisadiyyata deyil, enerji təhlükəsizliyinə də öz töhfəsini verməkdədir. Məmnunam ki,

biz "Cənub" qaz dəhlizi ilə bağlı irəliləyiş də müzakirə etdik. Mən və Prezident Əliyev bu sahədə bir neçə il ərzində çox fəal çalışmışıq və şadım ki, biz artıq real addımların atılmasının şahidiyik. ...Enerji əməkdaşlığına diqqət yönəltməyimin səbəbi odur ki, ötən illərdə bu sahədə böyük nailiyyətlər əldə edilmişdir. Lakin Azərbaycan ilə Avropa İttifaqı arasında çox mühüm əməkdaşlığı nəzərə alsaq, yetərli enerji təminatı sahəsi ilə məhdudlaşmamalıyıq və münasibətlərimizin digər sahələrdə də genişləndirilməsi arzusundayıq. Yeri gəlmişkən, biz ticarət sahəsində də çox vacib tərəfdaşlıq. Siyasi sahədə də dialoqumuz genişlənir və dərinləşir.

Dediklərimin konkret nümunəsi Azərbaycanın Avropa İttifaqının müxtəlif proqramlarında iştirakını təmin edəcək az öncə burada imzalanan Sazişdir. Bu, elm, təhsil, ətraf mühit və istehlak siyasəti, səhiyyə kimi sahələrdə əməkdaşlığımızı inkışaf etdirəcəkdir".

Ölkəmizdə səfərdə olan Avropa Komissiyasının sədri Joze Manuel Barrozu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə birlikdə Sənəçal terminalında olmuşlar.

• TƏDBİR

3



**Binəqədədə
bayram ovqatlı
silsilə tədbirlər
keçirilib**

• GÜNDƏM


4



**Tibb işçiləri peşə
bayramlarını
qeyd ediblər**

• ABADLIQ

5



**Binəqədə –
yaşillıqlar
və parklar
məkanı**

• CƏMIYYƏT

6



**Qanunsuz
tikililər
birgəyaşayış
qaydalarına
xələl gətirir**

